

MALIYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

«01» «yanvar»

2019- cu il tarixə

Форма № 1

VÖEN

1700121811

Müəssisə, təşkilat

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Sahə (fəaliyyət növü)

Konsolidə edilmiş

Mülkiyyət növü

Dövlət

Ünvan

Ü.Hacıbəyov 80, Hökumət evi, 5-ci mərtəbə

Ölçü vahidi: manat

Bölmə maddə	Bölmə/Maddələrin adı	Qeydlər	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
			4	5	6	7
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Qısamüddətli aktivlər					
10	Pul vəsaitləri və onların ekvivalentləri					
11	Qısamüddətli debitor borcları		115 195		119 793	
	Ehtiyatlar		5 644 515		5 291 756	
	Sair qısamüddətli maliyyə aktivləri					
14	Sair qısamüddətli aktivlər		9 931 215		2 052 031	
	Cəmi qısamüddətli aktivlər			15 690 925		7 463 580
2	Uzunmüddətli aktivlər					
22	Sair uzunmüddətli maliyyə aktivləri					
23	Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər		2 752 496 030		2 792 752 314	
24	Qeyri-maddi aktivlər		357 500		45 000	
25	Sair uzunmüddətli qeyri-maliyyə aktivləri					
	Cəmi uzunmüddətli aktivlər			2 752 853 530		2 792 797 314
	CƏMİ AKTİVLƏR			2 768 544 455		2 800 260 894

1	2	3	4	5	6	7
	ÖHDƏLİKLƏR					
3	Qısamüddətli öhdəliklər					
30	Qısamüddətli kreditör borcları		2 903		3 679	
31	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
32	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
33	Sair qısamüddətli öhdəliklər		10 045 499		2 171 216	
	Cəmi qısamüddətli öhdəliklər			10 048 402		2 174 895
4	Uzunmüddətli öhdəliklər					
	Uzunmüddətli kreditör borcları					
41	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
42	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
	Cəmi uzunmüddətli öhdəliklər					
	Cəmi öhdəliklər			10 048 402		2 174 895
5	Xalis Aktivlər (Kapital)					
50	Ödənilmiş nizamnamə (nominal) kapitalı					
52	Geri alınmış kapital (səhmlər)					
53	Kapital ehtiyatları		2 758 496 053		2 798 085 999	
54	Bölüşdürülməmiş mənfəət (юдянилмямиш зярр)					
	Cəmi xalis aktivlər (Kapital)			2 758 496 053		2 798 085 999
	Cəmi xalis aktivlər (Kapital) və öhdəliklər			2 768 544 455		2 800 260 894

Rəhbər

Baş mühasib




“ ” _____ 20 ____ il

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT
(xərclərin xüsusiyyəti üzrə)

« 01 » « yanvar » 2019-cu il tarixə

Forma № 2

Müəssisə, təşkilat

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Sahə(fəaliyyət növü)

Konsolidə edilmiş

Mülkiyyət növü

Dövlət

Ünvan



Ü. Hacıbəyov 80, Hökumət evi, 5-ci mərtəbə

ölçü vahidi: manat

1	Qeydlərə istinad	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
		3	4	5	6
Gəlirlər					
Qeyri-birja əməliyyatlarından gəlir		558 548 851		389 722 266	
Birja əməliyyatlarından gəlir		166 351 886		83 887 343	
Sair əməliyyat gəliri		104 501 362		85 797 382	
Cəmi gəlirlər			829 402 099		559 406 991
Xərclər					
Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları		68 568 174		62 066 745	
Maliyyə yardımları və sair transfer ödənişləri					
Sərf edilmiş materialların dəyəri		49 811 962		37 454 043	
Amortizasiya xərcləri		163 958 057		156 406 936	
Sair əməliyyat xərcləri		578 778 490		349 889 930	
Maliyyə xərcləri					
Cəmi Xərclər			861 116 683		605 817 654
Ümumi mənfəət (zərər)			-31 714 584		-46 410 663
Əmlakın əvəzsiz verilməsindən alınmasından itkilər (qazanc)					
Kapital Ehtiyatları			-31 714 584		-46 410 663
Xalis mənfəət (zərər)					

Rəhbər

Baş mühasib

" " _____

2018-ci il

1	2	3	4	5	6	7	8	9
Hesabat dövrü üzrə xalis mənfəət (zərər)								
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər								
Əvvəlki hesabat dövrünün sonuna balans								
Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər			2 798 085 999,0			2 798 085 999,0		2 798 085 999,0
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc (itkilər)								
Əmlakın əvəzsiz verilməsindən (alınmasından) qazanc (itkilər)								
Investisiyaların yenidən qiymətləndirilməsindən qazanc və itkilər								
Xarici ölkələrdə aparılan fəaliyyətlərindən yaranan məzənnə fərqi								
Xalis aktivlərdə (kapitalda) tanınan gəlir								
Hesabat dövrü üzrə xalis mənfəət (zərər)			-31 714 584,0			-31 714 584,0		-31 714 584,0
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər								
Hesabat dövrünün sonuna balans			2 766 371 415,0			2 766 371 415,0		2 766 371 415,0

RƏHBƏR:



BAŞ MÜHASİB:



“ ” 20 il

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

« 01 » «yanvar» 2019-cu il tarixə

Forma 4

Müəssisə, təşkilat

Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı ASC

Sahə (fəaliyyət növü)

Konsolidə edilmiş

Mülkiyyət növü

Dövlət

Ünvan

Ü. Hacıbəyov 80, Hökumət evi,
5-ci mərtəbə


ölçü vahidi: manat

	Qeydlər	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları:</i>			
Vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaiti daxilolmaları			
Mal və xidmətlərin qiyməti üzrə yaranan pul vəsaitlərinin daxilolmaları			
Qrantlar və ya transfertlər və büdcə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları		558 568 070,0	389 722 266,0
Royalti, haqlar, komissiyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolması		166 565 586,0	84 047 292,0
CƏMI DAXİLOLMALAR		725 133 656,0	473 769 558,0
<i>Pul xaricəlmaları:</i>			
Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər təsisna olmaqla)			
Mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri		634 493 475,0	386 162 326,0
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		68 567 617,0	62 003 463,0
Sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin ödənişləri			
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan müvafiq vergilərin, tədiyyələrin ödənilməsi ilə bağlı vəsaitlərin ödənişləri			
Məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri			
Büdcəyə qaytarılan vəsait		232 919,0	159 949,0
CƏMI XARİCOLMALAR		703 294 011,0	448 325 738,0
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları:</i>			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri			0,0

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)		
İnvestisiyaların satılmasından gəlirlər		
CƏMI DAXİLOLMALAR	<i>0,0</i>	<i>0,0</i>
<i>Pul xaricolmaları:</i>		
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.	21 839 645,0	25 443 820,0
Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)		
Xarici valyutada qiymətli kağızların alınması		
CƏMI XARİCOLMALAR	<i>21 839 645,0</i>	<i>25 443 820,0</i>
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
<i>Pul daxilolmaları</i>		
İstiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov (ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından pul vəsaitlərinin daxilolmaları	0,0	0,0
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları		
CƏMI DAXİLOLMALAR	<i>0,0</i>	<i>0,0</i>
<i>Pul xaricolmaları</i>		
Hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr	0,0	0,0
Maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri		
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları		
CƏMI XARİCOLMALAR	<i>0,0</i>	<i>0,0</i>
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	0,0	0,0
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)		
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq		
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq		0,0

RƏHBƏR:

BAŞ MÜHASİB:



“ ” 20 il

Uçot siyasəti Hesabatı

«31» «dekabr» 2018 ci il tarixə

Maliyyə hesabatlarının əsasları

Təşkilatın maliyyə hesabatları Bütçə təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına uyğun hazırlanıb.

Qiymətləndirmə əsasları

Maliyyə hesabatlarının tərtibi zamanı ilkin dəyər konsepsiyası istifadə edilmişdir.

Əhəmiyyətli uçot siyasətləri

Maliyyə fəaliyyətinin nəticələrinin və maliyyə vəziyyətinin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərən əsas uçot siyasətləri aşağıdakılardır.

Gəlirin tanınması

Cəmiyyətin gəlirləri dövlət büdcəsindən, büdcədən kənar vəsaitdən, kreditlərdən, qrantlardan və istehsalatdan daşınan, qanunvericilikdə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir. Dövlət büdcəsindən maliyyələşmələr büdcəyə qaytarılan məbləğlər çıxılmaqla qeyri-birja, digər vəsaitlər birja gəliri kimi tanınmışdır. Sair mənbələrdən alınmış vəsaitlər və əvəzsiz alınmış aktivlər sair gəlirlər kimi tanınmışdır. Depozit və tapşırıq istiqamətlərində alınmış vəsaitlər birja gəlirləri kimi öz əksini tapmışdır.

Debitor borcları

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyat fondları çıxıldıqdan sonra onların güman edilən satış dəyəri ilə yazılır.

İşçilərin mükafatlandırılması

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, müavinətlər, mükafatlar, təqaüdlər və sair gəlir haqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqı normasına əsasən hesablanır.

ASC tərəfindən bir işçinin əmək haqqına uyğun 25 % (22% işəgötürənin və 3% işçinin hesabına) məcburi dövlət sosial sığorta haqqı və 1% (0,5% işəgötürənin hesabına və 0,5% işçinin hesabına) işsizlikdən sığorta haqqı Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna və Həmkarlar İttifaqına hesablanmış əmək haqqının 2% məbləğində üzvlük haqqı ödənilir. Bu məbləğlər yaranma tarixinə xərc kimi tanınır.

Ehtiyatlar

Təşkilat tərəfindən ehtiyatların əldə edilməsi üzrə məsrəflərə alışı qiyməti, idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan məsrəflər daxil edilir. Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin müəyyən edilməsi zamanı ticarət endirimləri və digər oxşar güzəştlər uçota alınmır.

Materialların, sərf edilən əməyin səmərəliliyi və istehsal gücünün normativ dərəcələri mütəmadi olaraq təhlil edilir və zərurət yarandıqda cari şərtlər nəzərə alınmaqla yenidən baxılır.

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiyməti, onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləğləri çıxılmaqla göstərilir. Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyektlər ilkin dəyəri ilə qiymətləndirilir.

İlkin dəyər-aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud, tətbiq edilməsi mümkün olan təqdirdə, digər Standartların xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış olan məbləğdir.

Amortizasiya

Amortizasiya, tikili və avadanlıqların alındığı və istifadəyə yararlı olduğu gündən etibarən, faydalı istismar müddətinə müvafiq olaraq düzxətli metod tətbiq olunmaqla hesablanır.

Anbarda saxlanılan əsas vəsaitlərə amortizasiya hesablanmır.

Tikili və avadanlıqların kateqoriyaları üçün istifadə olunan amortizasiya normaları aşağıdakılardır :

• <i>Binalar, tikililər</i>	<i>1%-5%</i>
• <i>Avadanlıqlar</i>	<i>10%-20%</i>
• <i>Maşın mezanizmlər</i>	<i>9%-11%</i>
• <i>Mebel və qarnitura</i>	<i>9%-11%</i>
• <i>Nəqliyyat vasitəsi</i>	<i>9%-11%</i>

Bina, nəqliyyat vasitələrinə və avadanlıqların təmiri və xidmət xərcləri baş verdiyi dövrün xərcləri kimi tanınır. Amortizasiya normaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına uyğun təsdiq edilmiş təlimata əsasən aparılmışdır. Maliyyə Nazirliyi tərəfindən 23 sentyabr 2014-cü il Q-19 sayılı qərarı əsasında təsdiq olunmuş "Təmir məsrəflərinin mühəsibat uçotunda əks etdirilməsinə dair Qaydalara" uyğun olaraq əsaslı və cari təmirə ayrılan vəsaitlər hesabına çəkilən xərclər kapitallaşdırılıb əsas vəsaitlərin balans (qalıq) dəyərinə əlavə edilmiş və qeydlərdə öz əksini tapmışdır.

1. Təşkilat haqqında məlumat

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 sayılı Fərmanına əsasən yaradılmışdır. Cəmiyyət həmin fərmana və "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli Fərmanına uyğun fəaliyyət göstərir.

- ASC öz fəaliyyətini əsas etibarilə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunları ilə nizamlayır
- ASC-nin əmlakı bütövlüklə dövlətə məxsusdur.
- Səhmdar Cəmiyyətin konsolid edilmiş maliyyə hesabatı 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək olan dövrü əhatə edir.
- Maliyyə hesabatlarında göstəricilər Azərbaycan manatı ilə əks etdirilmişdir.
- ASC-nin hüquqi ünvanı: Bakı şəhəri, AZ 1000, Ü.Hacıbəyli küç 80, Hökumət evi.
- Büdcə fəaliyyəti üzrə işçilərinin sayı - **21612** nəfərdir, orta aylıq əmək haqqı **203** manat təşkil edir.

Uçot siyasətində dəyişikliklər

Cari ildə uçot siyasətində yeni standartlara keçidlə əlaqədar müvafiq dəyişikliklər davam etdirilmişdir. Maliyyə Nazirliyi tərəfindən 23 sentyabr 2014-cü il Q-19 sayılı qərarı əsasında təsdiq olunmuş "Təmir məsrəflərinin mühəsibat uçotunda əks etdirilməsinə dair Qaydalara" uyğun olaraq əsaslı təmirə ayrılan vəsaitlər hesabına çəkilən xərclər kapitallaşdırılıb əsas vəsaitlərin qalıq dəyərinə əlavə edilmiş və bu qeydlərdə öz əksini tapmışdır.

2018-ci ilin konsolid edilmiş xərclər smetasının icrası.

2018-ci ildə Cəmiyyətə dövlət büdcədən və büdcədən kənar mənbələrdən **725 133 656** manat pul vəsaiti, o cümlədən, istismar tədbirləri xərclər smetasına uyğun **273 592 400** manat, tikinti və bərpa işlərinə **284975670** manat, büdcədən kənar xüsusi vəsaitlər üzrə **3 719 425** manat, Neft Fondu üzrə **89 999 223** manat və Dünya bankının krediti hesabına **72 846 938** manat vəsait daxil olmuşdur. 2018-ci ildə istismar tədbirləri üzrə **273 573 181** manat pul vəsaiti xərclənmiş, **19 219** manat isə xərclənməmiş qalıq kimi büdcəyə silinmişdir.

Daxil olan büdcədən kənar vəsaitlərdən **3 505725** manat istifadə edilmiş, **213 700** manat isə xərclənməmiş vəsait qalıq kimi büdcəyə silinmişdir. Tikinti və bərpa işləri üzrə **447 821 838** manat xərclənmişdir. İstismar tədbirləri üzrə xərclər smetasının ayrı-ayrı xərc maddələri araşdırdıqda müəyyən olunur ki, **224100** maddəsi üzrə enerji sərfiyyatı smetada nəzərdə tutulduğundan **74 262** manat az, **221320** maddəsi üzrə **3 047 843** manat, **282220** maddəsi üzrə isə **40**

215 manat artıq yerinə yetirilmişdir ki, bu da ilin əvvəlinə qalıq kimi qalmış mal-materiallar hesabına olmuşdur. Digər maddələr üzrə isə artıq xərc edilməmişdir.

Təqdim olunan maliyyə hesabatları Milli Mühasibat Standartlarına uyğun tərtib olunmuş və konsolidə edilmişdir. Konsolidə edilmiş hesabat 97 büdcə təşkilatlarının maliyyə hesabatları daxil edilmişdir. Eyni zamanda əsaslı tikinti məqsədlərinə büdcədən və digər mənbələrdən ayrılmış vəsaitlər konsolidə edilərək ümumi balansda öz əksini tapmışdır. Cəmiyyətin strukturuna daxil olan və büdcədən maliyyələşən təşkilatların siyahısı aşağıda göstərilmişdir.

O cümlədən

Suvarma Sistemləri İdarəsi - 48 təşkilat

Ağcabədi SSI	Yevlax SSI	Tərtər SSI
Ağdaş SSI	Zərdab SSI	Tovuz SSI
Ağsu SSI	Zaqatala SSI	Ucar SSI
Abşeron SSI	Zəngilan SSI	Füzuli SSI
Ağstafa SSI	Kəlbəcər SSI	Göygöl SSI
Astara SSI	Kürdəmir SSI	Xızı SSI
Bərdə SSI	Göyçay SSI	Xaçmaz SSI
Beyləqan SSI	Goranboy SSI	Şəmkir SSI
Bakəkən SSI	Laçın SSI	Şamaxı SSI
Birəvər SSI	Neftçala SSI	Şəki SSI
Qazax SSI	Oğuz SSI	Cəbrayıl SSI
Qusar SSI	Samux SSI	Cəlilabad SSI
Qax SSI	Saatlı SSI	İmişli SSI
Qəbələ SSI	Salyan SSI	İsmayıllı SSI
Quba SSI	Sabirabad SSI	Hacıqabul SSI
Şabran SSI	Siyəzən SSI	Xocavənd SSI

Subartezian quyularının İstismarı İdarəsi - 8 təşkilat

Ağcabədi SQİİ
Bərdə SQİİ
Beyləqan SQİİ
Goranboy SQİİ
Tərtər SQİİ
Tovuz SQİİ
Şəki SQİİ
Şəmkir SQİİ

Qış otluqlarının su təminatı sistemləri istismarı idarəsi-7 təşkilat

Acı-Nohur QSTSİİ
Bozdağ QSTSİİ
Pirsaat QSTSİİ
Şirvan QSTSİİ
Mərkəzi Muğan QSTSİİ
Ceyrançöl QSTSİİ
Qobustan QSTSİİ

Mexaniki-Suvarma İdarəsi-4 təşkilat

Ağdam MSİ
Mollakənd MSİ
Pirəzə MSİ
Sabirabad MSİ

Hidroqovşaq İstismarı İdarəsi-5 təşkilat

Ağstafaçay HQİİ
Bəhrəmtəpə HQİİ
Tərtərçay HQİİ

Mil-Muğan HQİİ
Yuxarı Xanbulançay HQİİ

Kanal İstismar İdarəsi-4 təşkilat

Yuxarı Qarabağ Kİİ
Yuxarı Şirvan Kİİ
Cənub-Muğan Kİİ
Samur-Abşeron Kİİ

Kollektor İstismar İdarəsi-5 təşkilat

Baş Mil Muğan Kİİ
Mil-Qarabağ və Aşağı Şirvan Kİİ
Mərkəzi Muğan Kİİ
Baş Şirvan Kİİ
Aşağı Muğan Meliorativ Sistemlərinin İİ

Su anbarı İstismarı İdarəsi-2 təşkilat

Şəki-Əyriçay SAİİ
Viləçay SAİİ

Məşə Meliorasiya İdarəsi-3 təşkilat

Şirvan MMI
Muğan-Salyan MMI
Qarabağ MMI

Meliorasiya İdarəsi - 4 təşkilat

Ağcabədi Mİ
Sabirabad Mİ
Ucar Mİ
Beyləqan Mİ

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi - 1
Hidrogeoloji-meliorativ xidmət idarəsi - 1
Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə Mühafizəsinə Nəzarət İdarəsi - 1
Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi - 1
Şəki-Əyriçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi - 1
Mərkəzi Aparat - 1

2. Pul vəsaitləri və onların ekvivalentləri (manatla)

	<u>31.12.2018</u>	<u>31.12.2017</u>
Kassa		
Xəzinə hesabı milli valyuta ilə		
Xüsusi vəsaitlər üzrə		

Cəmi : 0 0

3. Ehtivatlar (manatla)

	<u>31.12.2018</u>	<u>İl ərzində xərcə silinən</u>	<u>İl ərzində alış</u>	<u>31.12.2017</u>
Xammal, material, dəft.lövazimatı	3 110 616	18 963 153	19 062 142	3 011 627
Yanacaq və sürtgü materialları	1 629 799	20 391 489	20 955 477	1 065 811
Ehtiyat hissələri	789 225	10 263 537	9 893 007	1 159 755
Dərman və sarğı	0	2 060	2 060	0
Digər ehtiyatlar (126)	112 883	191 723	253 114	51 492
məsrəflər (122)	1 992	666 977 373	666 976 291	3 074
Cəmi	5 644 515	716 789 335	717 142 091	5 291 759

4. Sair qısamüddətli aktivlər (manatla)

Sair qısamüddətli aktivlərdə təşkilatın əməliyyat dövrü ərzində qabaqcadan ödənilmiş məbləğləri göstərilir. Eyni zamanda görülmüş xidmətlərə görə yaranan debitor borcları alıcılar və sifarişçilər sətirində öz əksini tapmışdır.

	31.12.2018	31.12.2017
Alıcılar və sifarişçilərlə hesablaşmalar	115 195	119 793
Təhtəlhesab məbləğlər		6
Sair qısamüddətli aktivlər (qabaqcadan ödənişlər, avanslar)	9 931 215	2 051 656
Əhalinin sosial müdafiə fondu üzrə hesablaşmalar		369
Cəmi	10 046 410	2 171 824

Yıqılma görüldüyü kimi suyun satışından debitor borcu azalaraq **115 195** manat təşkil edir. Daxil olan 4598 manat gəlir kimi tanınmışdır. Sair qısamüddətli aktivlər artaraq **9 931 215** manat olmuşdur ki, bu da müqavilə əsasında avans kimi tikinti məqsədlərinə köçürülmüş vəsaitlərdir.

5. Torpaq, tikili və avadanlıqlar (manatla)

	Binalar və qurğular	Maşın və Avadanlıqlar	İnventar və alətlər	Nəqliyyat vasitələri	Digər	Cəmi
Torpaq, tikili və avadanlıqların məbləği						
31 dekabr 2017-ci il	3 455 807 682	240 080 118	3 008 031	79 524 930	5 281 528	3 783 702 289
Daxilolma	109 331 992	12 426 202	141 732	2 607 254	66 494	124 573 674
O cümlədən						
Podratçılardan	100 913 612	3 172 506	15 421	607 488		104 709 027
Kapitallaşma hesabına	8 418 380	579 898				8 998 278
Siyumə	(6 871 445)	(3 028 660)	(87 494)	(594 260)	(33 816)	(10 615 675)
Əvəzsiz verilmə						0
Yerdəyişmə	205 661	(136 367)	(8 853)	(60 441)		0
31 dekabr 2018-ci il	3 558 473 890	249 341 293	3 053 416	81 477 483	5 314 206	3 897 660 288
Yığılmış amortizasiya məbləği						
31 dekabr 2017-ci il	820 159 750	116 511 642	1 729 929	47 792 628	4 756 026	990 949 975
İl ərzində amort hesablanması	142 544 035	15 870 366	308 457	5 166 660	68 539	163 958 057
Silinən aktivə aid	(5 951 228)	(1 709 553)	(85 818)	(574 860)	(8 421)	(8 329 880)
Əvəzsiz verilənə aid						0
Əvəzsiz mədaxilə aid	326 899	18 846	9 465	24 556		379 766
Kapitallaşma hesabına	(1 578 407)	(163 701)		(51 604)		(1 793 712)
Yerdəyişmə						0
31 dekabr 2018-ci il	955 501 049	130 527 600	1 962 033	52 357 380	4 816 144	1 145 164 206
Xalis balans dəyəri						
31 dekabr 2017-ci il	2 635 647 932	123 568 476	1 278 102	31 732 302	525 502	2 792 752 314
31 dekabr 2018-ci il	2 602 972 841	118 813 693	1 091 383	29 120 103	498 062	2 752 496 082

Yuxarıda qeyd olunan cədvəllərdən görünür ki, Cəmiyyətə əsas vəsaitlərin ilkin dəyərində **124 573 674** manat uzunmüddətli aktivlər, ondan **104 709 027** manatı podratçı təşkilatlardan, tikili, maşın, avadanlıq və digər əsas vəsaitlər daxil olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü il tarixli Q-19 sayılı "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar"a əsasən əsas fondların əsaslı təmirinə çəkilən xərclərin bütövlükdə, əsas fondların balans (qalıq) dəyərində artırılır. Əsas fondların balans dəyərində artırılması 2 istiqamətdə aparılmışdır. Kapitallaşmaya yönəldilən xərclər əsas vəsaitin yenilənməsinə, yenidənqurulmasına və ümumiyyətlə əsas vəsaitin struktur komponentlərinin dəyişdirilməsinə yönəldildiyindən kapitallaşma xərcləri əsas fondun ilkin dəyərini artırmışdır və nəticədə əsas fondun balans dəyəri artmışdır (müxabirləşmə 231-233). Digər halda çəkilən xərclər əsas fondun komponentlərinə toxunmursa, yalnız onun köhnəlməsini bərpa etmiş və çəkilən xərclər amortizasiyanı bərpa etdiyindən, balans dəyərini artırmışdır (müxabirləşmə 232-233). Təqdim edilmiş izahlı qeydlərdə Cəmiyyət üzrə il ərzində **10 791 990** manat dəyərində kapitallaşma aparılaraq əsas fondların qalıq dəyəri artırılmışdır ki, bunun da **1 793 712** manatı yığılmış amortizasiyanın bərpası hesabına həyata keçirilmişdir. Məlumat üçün bildiririk ki, kapitallaşma yalnız istismarda olan əsas fondlara tətbiq edilmişdir. Nəticədə **10 791 990** manat aparılmış kapitallaşma xərclərinin **8 998 278** manatı ilkin dəyərin, **1 793 712** manatı isə yığılmış amortizasiyanın bərpası ilə əsas fondların balans dəyərini artırmışdır.

	31.12.2018	Dövrün xərci kimi silinən	TTA kimi qəbul olunan	Kapitallaşdırılan	31.12.2017
Torpaq Tikili Avadanlıq ilə bağlı məsrəflərin kapitallaşdırılması (233 №-li hesab)			8 998 278	8 998 278	
Amortizasiya (232 №-li hesab)			1 793 712	1 793 712	
			10 791 990	10 791 990	

6. Qeyri-maddi aktivlər (manatla)

	Proqram təminatı	QMA üzrə kapitallaşdırılmış məbləğ				Cəmi
QMA-nın məbləği						
31 dekabr 2017-ci il	45 000					45 000
Daxilolma		317 000				317 000
O cümlədən						
Kapitallaşma hesabına		220 000				220 000
31 dekabr 2018-ci il	45 000	317 000	0	0	0	362 000
Yığılmış amortizasiya məbləği						
31 dekabr 2017-ci il						0
İl ərzində amort hesablanması	4 500					4 500
31 dekabr 2018-ci il	4 500	0	0	0	0	4 500
Xalis balans dəyəri						
31 dekabr 2017-ci il	45 000	0	0	0	0	45 000
31 dekabr 2018-ci il	40 500	317 000	0	0	0	357 500

Qeyri-maddi aktivlərin mədaxili Cəmiyyətə 282100-"Sair xərclər" və 314400-"İstehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər" maddəsi üzrə ayrılmış vəsaitlər hesabına rayonlar üzrə meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması" və "Daxili sənəd dövriyyəsi" ilə bağlı proqram təminatları hazırlanmış və balansa mədaxil edilmişdir.

7. Qısamüddətli kreditor borcları:(manatla)

	<u>31.12.2018</u>	<u>31.12.2017</u>
Elektrik enerjisi	565	468
İşçi heyətinə qısamüddətli kreditor borcları	146	406
Digər qısamüddətli kreditor borcları	1 781	1 502
Cəmi	2 492	2 376

Kreditor borcları balans üzrə **2 903** manatdır, ondan **2 492** manat bu cədvəldə əks etdirilib, qalan **411** manat 9 nömrəli bölmədə öz əksini tapmışdır.

8. Sair qısamüddətli öhdəliklər (manatla)

	<u>31.12.2018</u>	<u>Gəlir kimi tanınmışdır</u>	<u>Büdcəyə qaytarılmışdır</u>	<u>Daxil olmuşdur</u>	<u>31.12.2017</u>
Gələcək dövrün gəlirləri (332 nömrəli hesab)	0				0
Alınmış qısamüddətli avanslar (333 nömrəli hesab)	0				0
Məqsədli maliyyələşmələr və daxilolmalar (334 nömrəli hesab)		558 548 851	19 219	558 568 070	
Məqsədli maliyyələşmələr və daxilolmalar -büdcədənkenar	0	166 351 886	213 700	166 565 586	0
Digər qısamüddətli öhdəliklər (335 nömrəli hesab)		10 045 499		7 874 283	2 171 216
Cəmi	0	734 946 236	232 919	733 007 939	2 171 216

Digər qısamüddətli öhdəliklər, balansın aktiv hissəsində göstərilən debitor borcları və avans ödənişlərindən ibarətdir.

9. Vergi və məcburi ödənişlər üzrə öhdəliklər (manatla)

	<u>31.12.2018</u>	<u>31.12.2017</u>
Vergi öhdəlikləri		
Dövlət sosial müdafiə fonduna	411	1 303
Digər qısamüddətli məcburi öhdəliklər		
Cəmi	411	1 303

10. Gəlirlər (manatla)

	<u>31.12.2018</u>	<u>31.12.2017</u>
Qeyri-birja gəlirləri		
Büdcə hesabına	558 548 851	389 722 266
Birja əməliyyatlarından gəlir, o cümlədən	166 351 886	83 887 343
Dövlət Neft Fondu	89 999 223	69 997 170
Xüsusi vəsait hesabına	3 505 725	3 481 873
Depozit və tapşırıqlar		10 408 300
Dünya bankının krediti hesabına	72 846 938	
Sair əməliyyat gəliri (əvəzsiz alınmış aktivlər)	104 501 362	85 797 382
<i>O cümlədən :</i>		

Əvəzsiz alınmış aktivlər	104 451 285	76 382 149
Elektrik enerjisinin ödənilməsi üçün dövlət tərəfindən ayrılan vəsait		9 275 071
Debitor borcların daxil olması	4 598	3 049
Digər gəlirlər	45 479	137 113
Cəmi gəlirlər	829 402 099	556 062 231

11. Xərclər

Əmək haqqı xərcləri (manatla)

	31.12.2018	31.12.2017
Əmək haqqı	49 642 269	45 180 261
DSMF-na ayırmalar, o cümlədən	12 519 244	11 127 595
İşçilərin icbari sığortası	403 797	356 091
Digər mükafatlandırmalar	6 002 864	5 402 798
Cəmi	68 568 174	62 066 745
Təminat və ya müavinətlər	103 750	92 945
Cəmi	103 750	92 945
Cəmi xərc :	68 671 924	62 159 690

Sair əməliyyat xərcləri (manatla)

	31.12.2018	31.12.2017
Kommunal xərclər	115 690 312	108 732 232
Poçt, rabitə və internet xərcləri	171 760	170 674
Ezamiyyə xərcləri	828 051	800 311
İcarə xərci	75 200	74 008
Cari təmir xərcləri	54 756 053	37 115 577
Nəqliyyat xidmətləri xərcləri	8 695 690	7 848 871
Əsaslı təmir (o cümlədən ehtiyat fondundan ayırmalar)	11 040 215	7 058 625
Meliorasiya obyektlərinin tikintisi xərcləri	440 063 185	235 376 305
Məfəhə xərci	46 858	46 966
Daxil və təsərrüfat xərcləri	483 315	474 077
Sair xərclər	754 543	470 622
Mühafizə	1 760 489	1 670 177
Abadlaşdırma	199 997	199 993
Elmi-tədqiqat xidmətləri xərci	2 519 500	2 169 475
Bank xərcləri	233 626	214 142
Qeyri maddi aktivlər	45 000	45 000
Uzunmüddətli aktivlərin alınması xərcləri	10 672 313	8 246 002
İllik amortizasiya xərcləri	163 958 057	156 406 936
Əvəzsiz verilən uzunmüddətli aktivlərin dəyəri		24 686
Əsas vəsaitlərin silgisi	2 290 240	1 957 105
Cəmi	814 284 404	569 101 784
Cəmi xərclər	882 956 328	631 261 474

Xərcin azalması

Uzunmüddətli aktivlərin alınması xərcləri	10 827 655	8 246 002
Qeyri maddi aktivlər	220 000	45 000

Əsaslı təmir vəsaitləri hesabına aparılan təmir bərpa işlərinin kapitallaşdırılması xərcləri	10 791 990	17 152 818
O cümlədən amortizasiyanın bərpasına yönəldilən xərclər	1 793 712	7 117 327
Cəmi	21 839 645	25 443 820
Cəmi xərclər :	861 116 683	605 724 709

Qeyd : 2018-ci il üzrə cəmi xərclər **716 708 031** manat təşkil etmişdir. Lakin Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq yekun xərclərə çıxmaq üçün, yuxarıda göstərilən məbləğə illik amortizasiya **163 958 057** və silinən əsas vəsaitlərin qalıq dəyəri **2 290 240** manat əlavə etməklə **882 956 328** manata çatdırılmışdır. İl ərzində öz vəsaiti hesabına uzunmüddətli və qeyri-maddi aktivlərin alınmasına çəkilən xərcləri **11 047 655** manat, 2018-ci il ərzində uzunmüddətli aktivlərin bərpasına çəkilən xərcləri (**aparılan təmir məsrəflərinin kapitallaşdırılması 10 791 990 manat**) azaltmaq lazımdır. Yuxarıda göstərilən düzəlişləri apararkən ümumi xərc məbləği **861 116 683** manat müəyyən edilib. Alınan gəlirlə müqayisədə **31 714584** manat zərər kapital ehtiyatlarını azaltmışdır.

Xalis kapitalda dəyişikliklər haqqında hesabatda görünür ki, hesabat dövrünün sonuna kapital ehtiyatları **2 766 371 415** manat təşkil edir. Bu da dövrün əvvəlinə və sonuna debitor və kreditor borcları nəzərə alınmaqla, maliyyə vəziyyəti haqqında 1 №-li hesabat formasında kapital ehtiyatlarına uyğundur.

I. MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

Aktivlər.

- Hesabatın 11-ci bölməsində suyun satışından yaranan debitor borcları keçən ilə nisbətən azalaraq **115 195** manat təşkil etmişdir. Daxil olan **4 598** manat gəlir kimi hesabatda tanınmışdır (bax İQ 10-cü bölmə).
- Hesabatın 12-ci bölməsində ehtiyatlar **352 759** manat artaraq **5 644 515** manat olmuşdur (bax İQ 3-cü bölmə).
- Hesabatın 14-cü bölməsində sair qısamüddətli aktivlər **7 879 184** manat artaraq **9 931 215** manat təşkil etmişdir ki, bu da əsasən podratçılar tərəfindən görülən işlərə görə ödənilmiş avans ödənişləridir (bax İQ 4-cü bölmə).
- Hesabatın 23-cü bölməsində torpaq, tikili və digər uzunmüddətli aktivlərdən ibarətdir. Keçən ilə nisbətən **40 256 284** manat azalaraq, **2 752 496 030** manat təşkil etmişdir. Azalma ancaq amortizasiya hesablaması hesabına olmuşdur (bax İQ 5-ci bölmə).
- Hesabatın 24-cü bölməsi qeyri-maddi aktivlərin vəziyyəti ilə bağlıdır. Bu bölmədə keçən ilə nisbətən **312 500** manat artım olmuşdur ki, bu da Cəmiyyətin sifarişinə uyğun olaraq proqram təminatlarının hazırlanması ilə əlaqədardır.

Öhdəliklər.

- Hesabatın 30-cü bölməsində Cəmiyyətin kreditor borcları **776** manat azalaraq **2 903** manat təşkil etmişdir (bax İQ 7 və 9-cü bölmə).
- Hesabatın 33-cü bölməsində sair qısamüddətli öhdəliklər **7 874 283** manat artaraq **10 045 499** manat təşkil etmişdir ki, bu da hesabatın aktiv hissəsində sair qısamüddətli aktivlərin və debitor borcların qalıqlarından ibarətdir.
- Hesabatın 53-cü bölməsində kapital ehtiyatlarında keçən ilə nisbətən **39 589 946** manat azalma baş vermişdir ki, bunun da nəticəsində kapital ehtiyatları **2 758 496 053** manata çatmışdır. Ehtiyatların tərkibi, aktiv hissədə göstərilən ehtiyatlar ehtiyatlar, torpaq, tikili və avadanlıqlar və digər aktivlər, qeyri-maddi aktivlər (ehtiyat bölməsində göstərilən 122 nömrəli hesabdən **1 992** manat xərci çıxmaqla)

II. MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

- Hesabatın gəlir hissəsi Cəmiyyət üzrə büdcədən və digər mənbələrdən kassa xərci kimi daxil olan vəsaitlər və digər daxilolmalardan ibarətdir. (yəni büdcəyə qaytarılan vəsaitləri çıxmaq şərtilə). Ümumi daxilolma **829 402 099** manat olmuşdur. Gəlirlər 3 istiqamətdə üzrə daxil olmuşdur ki, onların açıqlaması izahlı qeydlərin 10-cü bölməsində öz əksini tapıb.
- Hesabatın xərc hissəsində Cəmiyyətin icmal şəkildə faktiki xərcləri qeyd edilmişdir. Xərclərin açıqlaması izahlı qeydlərin 11-ci bölməsində göstərilmişdir.

Qeyd etmək lazımdır ki, Milli Mühasibat Uçotu Standartlarına əsasən silgilər, amortizasiya və aktivlərin əvəzsiz verilməsi xərcə salınır.

Öz vəsaiti hesabına alınan uzunmüddətli və qeyri-maddi aktivlərin alınması xərcdən çıxılır. Beləliklə Cəmiyyət üzrə ümumi xərc **861 116 683** manat təşkil edir.

Alınan xərci gəlirlə müqayisə edərkən **31 714 584** manat zərər alınır (amortizasiyanın hesablanması nəticəsində).

III. XALIS AKTİVLƏR/KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

Bu hesabatda əvvəlki hesabat dövrünün sonuna kapital ehtiyatlarının balans dəyəri 2 798 085 999 manat təşkil edir ki, bu rəqəm də Maliyyə vəziyyəti haqqında hesabatın Öhdəliklər bölməsində 53-cü sətirdə öz əksini tapmışdır.

İl ərzində Cəmiyyətin fəaliyyətində 31 714 584 manat zərər alınmışdır ki, bunun da nəticəsində bu hesabatda ilin sonuna azalarkən 2 766 371 415 manat olmuşdur. Zərər bütövlükdə amortizasiya hesabına yaranmışdır. Göründüyü kimi ilin sonuna hesablama nəticəsində kapital ehtiyatlarının qalığı 1 nömrəli hesabatla fərqlənir və bunun səbəbi ilin əvvəlinə və axırına debitor və kreditor qalıqlarında dəyişikliklərdir. Aşağıdakı hesablama onu əks etdirir.

Hesablama :

$2\ 766\ 370\ 639 - 7\ 874\ 586$ (debitor və avansın il ərzində artması) - 776 (il ərzində kreditor azalması) = $2\ 758\ 496\ 053$

IV. PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

Hesabatda yalnız pul vəsaitlərinin dövriyyəsi göstərilir.

- Hesabatın I bölməsində "Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti" cəmi daxilölmələr 725 133 656 manat təşkil edir. Ondan büdcədən ayrılan vəsaitlər 558 568 070 manat və digər gəlirlərdən 166 565 586 (ondan Neft Fondu 8 999 923 manat, xarici kreditlər 72 846 938 manat və xüsusi vəsaitlər 3 719 425 manat)

- Hesabatın II bölməsində pul vəsaitlərinin xaric olması göstərilir. Cəmi 703 294 011 manat pul vəsaiti xaric olmuşdur ki, onun 68 567 617 manat işçilərə və onların adından pul vəsaitləri köçürülməsi, mallar və xidmətlərə görə 634 493 475 manat ödənişlər təşkil edir. 232 919 manat istifadə olunmamış pul vəsaitləri büdcəyə qaytarılmışdır. İşçilərə və onların adından pul vəsaitlərin ödənişi faktiki xərclərdə göstərilən rəqəmlə 557 manat fərqlənir. Buda kreditor borcu kimi Qİ-da 7-ci və 9-cu bölmədə öz əksini tapır.

Qeyd etmək lazımdır ki, daxil olan pul vəsaitlərinin, yəni I bölmə ilə II bölmə arasında 21 839 645 manat fərq yaranır ki, o da əsas vəsaitlərin alınması 11 047 655 və kapitallaşmaya yönəldilən pul vəsaitlərinin hərəkəti 10 791 990 hesabatın III bölməsində "Torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlərin alınması üçün və kapitallaşdırılan xərclərə aid ödənişləri sətirində qeyd olunmuşdur. İlin sonuna pul vəsaitlərinin mövcudluğu yoxdur.

MİT və US-un müdiri

 Ə. Aslanov

Müstəqil Auditorun Konsolidə Edilmiş Hesabatı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sədr müavini cənab Rafiq Aslanova

**Bakı şəhəri, Ü.Hacıbəyli, Hökumət evi, 5-ci mərtəbə,
Bakı Azərbaycan Respublikası.**

Biz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 31 dekabr 2018-ci il tarixə bitən il üzrə Mühasibat balansından, Mənfəət və zərər haqqında Konsolidə Edilmiş Hesabatından, Kapitalda dəyişikliklər haqqında Konsolidə Edilmiş Hesabatından, Pul vəsaitlərinin hərəkəti haqqında Konsolidə Edilmiş hesabatdan və uçot siyasətinə xülasəsinin və digər izahedici qeydlərindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Rəhbərliyin Konsolidə Edilmiş Maliyyə Hesabatları üzrə məsuliyyəti

Rəhbərlik bu Konsolidə Edilmiş Maliyyə Hesabatlarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na uyğun olaraq hazırlanmasına və ədalətli şəkildə təqdim edilməsinə cavabdehdir. Bu cavabdehliyi Konsolidə Edilmiş Maliyyə Hesabatlarının hazırlanması və ədalətli təqdim edilməsi zamanı qəsdən və ya xəta nəticəsində yaranan əhəmiyyətli səhvlərin yaranmaması üçün daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; uyğun uçot siyasətinin və şəraitə uyğun olaraq müvafiq mühasibat qiymətləndirmələrinin tətbiqi edilməsi daxildir.

Auditorların məsuliyyəti

Bizim məsuliyyətimiz audit yoxlamasına əsasən bu Konsolidə Edilmiş Maliyyə Hesabatları üzrə rəy ifadə etməkdir. Biz öz audit yoxlamamızı Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirmişik. Bu standartlar etik tələblərə riayət etməyi və Konsolidə Edilmiş Maliyyə Hesabatlarında əhəmiyyətli səhvlərin olmamasından əmin olmaq üçün auditi planlaşdırmağı və yerinə yetirməyi tələb edir.

Audite Konsolidə Edilmiş Maliyyə Hesabatlarında açıqlanan məbləğlərə dair audit sübutlarının əldə edilməsi üçün proseduralarının işlənilməsi hazırlanması daxildir. Bu proseduralar qəsdən və ya xəta nəticəsində yaranan əhəmiyyətli səhvlər üzrə risklərin qiymətləndirilməsi də daxil olmaqla bizim mühakiməmizə əsasən seçilmişdir. Bu qiymətləndirmələri həyata keçirərkən biz belə hesab edirik ki, daxili nəzarət Cəmiyyətin

Konsolidə Edilmiş Maliyyə Hesabatlarının hazırlanması və ədalətli təqdim olunması sisteminə uyğundur. Burada məqsəd Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi üzrə rəy ifadə etmək deyil, şəraitə uyğun olaraq audit proseduralarının işlənilib hazırlanmasıdır. Audite həmçinin, istifadə edilmiş mühasibat prinsiplərinin doğruluğunun və menecment qiymətləndirmələrinin, eyni zamanda Konsolidə Edilmiş Maliyyə Hesabatlarının ədalətliliyinin qiymətləndirilməsi daxildir.

Biz inanırıq ki, əldə etdiyimiz audit sübutları audit rəyini formalaşdırmaq üçün kifayətdir və uyğundur.

Audit Hesabatı

Bizim fikrimizcə, Konsolidə Edilmiş Maliyyə Hesabatları bütün əhəmiyyətli aspektlərdən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 31 dekabr 2018-ci il tarixə bitən il üzrə maliyyə vəziyyətini, onun maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na uyğun olaraq ədalətli şəkildə əks etdirir.

Digər Hüquqi və Tənzimləyici tələblərə dair məlumatlar

Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq əlavə olaraq təsdiq edirik ki,

1. Biz audit üçün lazım olan bütün məlumatları və izahatları əldə etmişik (almışıq).
2. Müvafiq hesablar üzrə çıxarışlar Cəmiyyət tərəfindən təsdiq olunmuşdur.
3. Mal-material qalığının sayılması Cəmiyyət tərəfindən qəbul edilmiş prinsiplər əsasında həyata keçirilmişdir.
4. Konsolidə Edilmiş Maliyyə Hesabatları ilə əlaqədar Rəhbərliyin Konsolidə Edilmiş Hesabatındakı məlumatlar Cəmiyyətin mühasibat uçotunun məlumatları ilə eynidir.

"Azəri-Audit" auditor firmasının direktoru
Rafiq Adil oğlu Namazəliyev

Auditor
Fuad Yaşar oğlu Namazəliyev

Bakı, Azərbaycan Respublikası
01 oktyabr 2019-cu il



R. Namazəliyev
F. Namazəliyev